

İLHAM ƏLİYEV Paşinyanı növbəti dəfə yerində oturtdı:

“Irqçılık haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məshurdurlar”

Əvvəl 1-ci səh.

Prezident İlham Əliyevin çıxışı

- Sağ olun, cənab sədr. Xanım-lar ve cənablar.

Azərbaycan Şərqi Tərəfdalşığının feal tərəfdası olğusudur. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasetinin əsas prioritetlərindən. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə six əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaslıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaslıq sazişi ilə bağlı danışlarının yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılıqlıdır. İki il bundan əvvəl Brüsselde Azərbaycan ve Avropa İttifaqı arasında “Tərəfdaslıq Prioritetləri” sənədi paraflanıb ki, burada her iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq seviyyədə tanınmış serhdərlərin toxunulmazlığı prinsiplərinə sadıqlıq vurğularını. Ermenistan və Azərbaycan arasında olan münaqışa eyni prinsiplər əsasında həll edilmişdir. Ermenistan Azərbaycanın beynəlxalq seviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağılıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermenistanın işğali altındadır. Ermenistanın etnik təmizləmə siyaseti nəticəsində 1 milyondan artıq azərbaycanlı qacqın və məcburi köçküna çevrilmişdir. BMT Tehlükəsizlik Şurasının 4 qətnaməsi Ermenistanın əsaslı qeyd-sərtşiz və tam çıxarılmasını tələb edir. Ermenistan bu qətnamələrə, habelə ATƏT, Qosulma Maşəkat, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən feal edilmiş vəzifəvi sənədlərə emal etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyaseti həyata keçirir. Danışlıkların mahiyyəti və formatının məhv etməye çalışan Ermenistanın baş nazirinin dediyinin ekisi olaraq, Dağılıq Qarabağ Ermenistan deyil, Dağılıq Qarabağ Azərbaycandır ve bütün dünyaya bunu belə tənqidir. Azərbaycanın ərazi bütövlüyü berpa olunmalıdır.

İsgalə və humanitar felakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib. Son 16 ilə umumi daxili məhsulümüz 3 defə artıb, yoxsulluq seviyyəsi 49 faizden 5 faiza enib. Avropa İttifaqı bizim əsas təciət tərəfdarlığını təsdiq edir. Ticarətinin 100 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam nəfəl edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini



təbə ki qazla təchiz etməye başlayacaq. Ölkəmiz Azerbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik integrasiya edilmiş boru kəməri sistemi olan “Cənub qaz dəhlizi”nin tikintisinin təşəbbüsü olmuş və onu maliyyətlişədirmişdir. “Cənub qaz dəhlizi” enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxənləndirilməsi layihəsidir.

Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bize vəziyyəti nezərdətər, itkiyilə isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Teşkilatı koronavirüsə mübarizədə Azərbaycanın nümunəvi böyük adlandırmaq. Qosulma Maşəkatının 120 üzv əresinin yekidil qərarı ilə 2019-cu ilde teşkilatda sedir seçilən Azərbaycanın bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayın formatda Zirvə görüşünə təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirdə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borrell videoəməracatiye görə təşkükümüz bildirmək istəyir. Ümid edirik ki, bu, Avropa İttifaqı əsas təciət tərəfdarlığını təsdiq edir. Dağılıq Qarabağ erməniləri balta ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

Men üzr istəyirəm, ancaq he-sab edirəm ki, Şərqi Tərəfdalşığı

başçıları seviyyesində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmiş. Azərbaycan pandemiyə ilə mübarizə üzün Ümumdünya Səhiyyə Teşkilatına 10 milyon ABŞ dolları həcmində köməkli maliyyə yardımını ayırmışdır. Eyni zamanda, ölkəmiz bugüne qədər 29 dövlətə humanitar yardım göstərir və bu işi davam etdirmiyi planlaşdırır. Sağ olun.

* * *

Sonra Prezident **İlham Əliyev** yənindən söz alaraq çıxış etdi:

- Çixışında dediklərim beynəlxalq təşkilatların qətnamələrinə esaslanan tərəxi keçirir. Birincisi, bu, hər kəse bəlli olın faktardır ki, Ermenistan Azərbaycanın ərazisini işğal edib. İkinci isə Ermenistanın baş nazirinin “İngilis dilində seviyyəsinin” gəstərdi. O, əvvəlcəndə hazırlanmış çıxışını keçirdi. Ermenistanın baş nazirinin azınlıq tərəfdarı Karapetyanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Şərqi Tərəfdalşığı ölkələrinin videokonfrans formatında keçirir-

platforması zorakılığa təhrik etmek üçün təhlükəsizdir. Burada tərəfdalşılıq təşviq edilməlidir. Men Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formulya qayıtmayı dəvet edirəm ki, bu formulya esasen Dağılıq Qarabağ münaqışısının həlli Dağılıq Qarabağ, Ermenistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

* * *

Sonra Prezident **İlham Əliyev** yənindən söz alaraq çıxış etdi:

- Çixışında dediklərim beynəlxalq təşkilatların qətnamələrinə esaslanan tərəxi keçirir. Birincisi, bu, hər kəse bəlli olın faktardır ki, Ermenistan Azərbaycanın ərazisini işğal edib. İkinci isə Ermenistanın baş nazirinin “İngilis dilində seviyyəsinin” gəstərdi. O, əvvəlcəndə hazırlanmış çıxışını keçirdi. Ermenistanın baş nazirinin azınlıq tərəfdarı Karapetyanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

İşte humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermenistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də derin uğurumun mövcudluğunu nümayis etdirən tutarlı faktfordur. Təsədufi deyil ki, Ümumdünya Səhiyyə Teşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə olke adlandırmış. Azərbaycanın diger ölkələrə yardımını təqdim edir, Ermenistan işe virusla mübarizədən işlədi. Artıq “Artsax” sözünü işlədi.

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir.

* * *

Burada tərəfdalşılıq təhlükəsizdir. Men Azərbaycanın baş naziri bəlli olın faktardır ki, Ermenistanın baş nazirinin işğalı ilə qızılı yetirilmək üçün özümüzüdə hüququna malikdir



Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yiğilması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, sühün və beşərliyin təhlükəsizliyinə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yiğilması), tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.

1-ci fəsil Ümumi müddəələr

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı monalar ifade edir:

1.0.1. Kimyəvi silah - bir yerde və ya ayrılıqda: 1.0.1.1. "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" Konvensiya (bundan sonra - Konvensiya) uyğun olaraq növleri və miqdarı bu məqsədlərə uyğun olmaq şərti ilə bu Qanunla yol verilən məqsədələr üçün nəzərdə tutulmuş həllər istisna olmaqla toksik kimyəvi maddeler və onların precursorları;

1.0.1.2. tətbiq edilmiş neticəsində ayrılan toksik kimyəvi maddələrin təsiri vasitəsindən olumlu və ya digər formada sağlamlığı ağır zərər vurmaq üçün xüsusi olaraq nəzərdə tutulmuş döyüş surəti və qurğular, habelə bilavasitə onların tətbiqi ilə bağlı istifadə edilmişsi üçün nəzərdə tutulan avadanlıqlar;

1.0.2. Konvensiyanın "Komyəvi maddələr üzrə Əlavəsi"ndəki 1, 2 və 3 sayılı siyahılarda qeyd olunmuş kimyəvi maddələr - kimyəvi maddənin xalis və ya qarşıqliq maddə olub-olmadığından asılı olmayaraq, Konvensiyanın "Komyəvi maddələr üzrə Əlavəsi"ndəki 1, 2 və 3 sayılı siyahılarda qeyd olunmuş kimyəvi maddələr;

1.0.3. İctimai təhlükəsizliyin və ictimai qaydaların qorunmasına istifadə olunan kimyəvi vasitələr - insanların həsiyyatlı orqanlarında sürətli qıçılınmaya və ya qarşıqliq təsir müddəti bittikdən sonra qısa kəsiyində fiziki pozuntunun itmeşinə sebəb olan, Konvensiyanın kimyəvi maddələri siyahısına daxil olmayan istenilen maddə;

1.0.4. Milli Orqan - Konvensiya ilə təsis olunmuş Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilat (bundan sonra-Təşkilat) və Konvensiyanın iştirakçıları olan digər dövlətlərin milli elaqələndirmə mərkəzi qismində səmərəli əlaqələrin həyata keçirilməsinə təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).

Maddə 2. Kimyəvi silaha qarşı mübarizə sahəsində qanunvericilik

Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yiğilması) və tətbiq edilməsinin qadağan olunması, habelə onun məhv edilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Konvensiyadan, Azərbaycan Respublikasının tərefdar çıxlığından dərhal məqədələrə uyğun olaraq, Azərbaycan Respublikasının 1998-ci il 13 iyun tarixli 725 nömrəli Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alırmış**:

1. Azərbaycan Respublikasının Nazırələr Kabinetinə: 1.1. "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yiğilması) və tətbiq edilməsinin qadağan olunması, habelə onun məhv edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanunun qüvvəye minməsi ilə əlaqədər hemin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alırmış**:

2. Azərbaycan Respublikasının Nazırələr Kabinetinə: 2.1. "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yiğilması) və tətbiq edilməsinin qadağan olunması, habelə onun məhv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının əraziində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində Azərbaycan

"Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yiğilması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yiğilması) və tətbiq edilməsinin qadağan olunması, habelə onun məhv edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanunun qüvvəye minməsi ilə əlaqədər hemin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alırmış**:

1. Azərbaycan Respublikasının Nazırələr Kabinetinə: 1.1. "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yiğilması) və tətbiq edilməsinin qadağan olunması, habelə onun məhv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının əraziində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində Azərbaycan

"Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq,

Maddə 1. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881) aşağıdakı dəyişikliklər edilsin:

1. 1. 1.0.55-ci maddədən "Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyatına alınmış, fealiyyətinə lisenziya verilən" sözəri çıxarılın;

1. 2. 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 3. aşağıdakı məzmundan 20.2-3-cü maddədən eləvə edilsin:

1. 1. 1.0.55-ci maddədən "Azərbaycan Respublikasında tehsil fealiyyəti üçün lisensiyanı olan və dövlət akkreditasiyadan keçmiş təhsil" sözəri "Təhsil" sözü ilə əvəz edilsin;

1. 2. 16.1-ci maddenin birinci cümləsindən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 3. aşağıdakı məzmundan 20.2-3-cü maddədən eləvə edilsin:

20.2-3. Yüksək texniki peşə təhsilini bitirən subbakanalr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini birmərətən subbakanalr və bərabər tutular";

1. 4. 21.2-ci maddenin birinci cümləsində "subbakanal ixtisas dərəcəsinin" sözəri "subbakanal peşə-ixtisas dərəcəsinin" sözəri ilə əvəz edilsin;

1. 5. 24-cü maddə üzrə:

1. 5.1. 24.1-ci maddədə "peşə-ixtisas təhsilinin her hansı pillasının" sözəri "ali, orta ixtisas ve peşə təhsili" pillasının her hansı binin" sözəri ilə əvəz edilsin;

1. 5.2. 24.2.4-cü maddədə "ali təhsil və orta ixtisas" sözəri "ali, orta ixtisas və yüksək texniki peşə" sözəri ilə əvəz edilsin;

1. 5.3. 24.4-cü maddədə "peşə-ixtisas təhsili" sözəri "təhsil" sözü ilə əvəz edilsin;

1. 6. 27.1-ci maddədə "Azərbaycan Respublikasında tehsil fealiyyəti üçün lisensiyanı olan və dövlət akkreditasiyadan keçmiş təhsil" sözəri "Təhsil" sözü ilə əvəz edilsin;

1. 7. 1.0.55-ci maddədən "Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyatına alınmış, fealiyyətinə lisenziya verilən" sözəri çıxarılın;

1. 8. 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 9. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 10. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 11. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 12. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 13. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 14. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 15. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 16. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 17. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 18. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 19. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 20. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 21. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 22. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 23. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 16.1-ci maddenin birinci cümləsindən "məktəbəqədər və ümumi" sözəri çıxarılın;

1. 24. 1.0.55-ci maddədən "lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

Azərbaycanın Baş prokuroru ABŞ-in ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 18-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Amerika Birleşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberger ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZORTAC-a bildirilər ki, görüşdə Baş prokuror Azərbaycan ilə ABŞ arasında ənənəvi dostluq və tərəfdəşləq elaqələrinə, bütün sahələrdə işğaların münasibətlərinin mövcudluğuna toxunaraq dövlətlərimizin hüquq müdafiə organları arasında eməkdaşlıqla danışdır.

Kamran Əliyev Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluqda aparılan genişməyiş işlətlərlənən səhərət açaraq, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərində dövlətəməlilik göstərdiyi seyrləri, həmcinin korpusiya ya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən



institutional və cinayet teşqi tədbirlərini qeyd edərək, Baş Prokurorluğun ənsan alveri və narkotik vəsitletlərin qanunsuz dövriyyəsi, həmcinin mütəşəkkil cinayətkarlığın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə şəmərəli eməkdaşlığından deşəkliyini vurğulayıb.

Səfir Örl Litzenberger iki-tərəflə münasibətlərin toxunaraq ABŞ-in Azərbaycanla elaqələr böyük önem verdiyini və iki ölkə arasında münasibətlərin yüksək seviyyədə və müvəffeqiyyətə inkişaf etdiriyini vurğulayıb. Ermənisi-

Azərbaycanın Maliyyə naziri Qara Dəniz Ticarət və İnkışaf Bankının videokonfrans formatında keçirilən iclasında iştirak edib

İyunun 18-də Qara Dəniz Ticarət və İnkışaf Bankının (QDTIB) Rehbərler Şurasının 22-ci İllik Toplantısı keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZORTAC-a bildirilər ki, videokonfrans formatında keçirilən iclasda QDTIB-in Rehbərler Şurasının Azərbaycanı temsil edən üzvü, Maliyyə naziri Samir Şərifov da iştirak edib.

İllik iclasda çıxış edən QDTIB-in prezidenti Dmitri Pankin 2019-cu il üzrə illik hesabatı təqdim edib. Rehbərler Şurasının üzvləri tərəfindən bankın 2019-cu il üzrə fealiyyətinə dair illik hesabat üzrə müzakirələr aparılıb. Müzakirələrde çıxış edən S.Şərifov 2019-cu ilde bankın fealiyyətini, əldə edilmiş nəaliyyətləri müsbət qiymətləndirib, Azərbaycanın QDTIB ilə eməkdaşlığı böyük önem verdiyini, 2019-2022-ci illəri hətə edən bankın Azərbaycan üzrə ölkə strategiyasının bu eməkdaşlığın inkişafını mühüm təhləkə verdiyini qeyd edib. Nazir öten il QDTIB-in ölkə daxilində yerli valyutada qiyməti kəzaj yerləşdən ilə beynəlxalq maliyyə institutunun təqdirələyiylə hal olduğunu bildirib.

S.Şərifov koronavirus pandemiyasının ətisəsində olaraq bütün ölkələr qarsısında yen çərçivələr yaratdığını vurğularaq bankın öten il qəbul etdiyi "2019-2022-ci illər üzrə Ortamüddətli Strategiya və Business Planı"nu başçılarının uyğun rəqəmli dəslərlə etməsinin vacibliyini diqqətən çatdırıb. Maliyyə naziri həmcinin pandemiyanın qarsısının alın-



ması, əhalinin sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin rehbərliyi ilə həyata keçirilən önləyici kompleks tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, hökumət pandemiya və global böhrən təhdidlərinə cəvək reaksiya verərək ənsənlərin sağlığının qorunması, iqtisadi stabililiyin temin edilməsi məqsədilə sistemli və operativ tədbirlər görür, təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyanın iqtisadiyyat təsirlerinin minimuma endirilməsi, zərərcəmək sahibkarlara və muzduv işçilərə maliyyə dəstəyinən göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təsir tədbirlər həyata keçirir.

O, təsisi ölkə olaraq Azərbaycanın QDTIB-in fealiyyətini bundan sonra da dəstekləyecəyini bəyan edib. Daha sonra QDTIB-in 2019-cu il üzrə fealiyyətini özündə əks etdirən bir sira təqdimatlar edilib, bankın öten il üzrə maliyyə və audit hesabatları təsdiq olunub, keçən il əldə edilmiş xalis mənətənin bankın kapitalının artırılmasına yönəldilmiş ilə bağlı qərarlar qəbul edilib.

Yardımlı İdman Kompleksinin açılışı olub

İyunun 18-de Yardımlı rayonunda idman kompleksinin açılışı olub. Güclər və idman Nazirliyinin mətbuat xidmətindən AZORTAC-a bildirilər ki, açılış mərasimindən sonra Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, Milli Məclisin deputati Musa Qasımov, Yardımlı Rayon İcra Həmkiriyatının başçısı Ayaz Əsgərov və digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı çərçivəsində inşa olunan Yardımlı İdman Kompleksi Güclər və idman Nazirliyinin sifarişi ilə tikilib. 2013-cü ilin iyundan təkintisine başlanan kompleksdə minifutbol, voleybol-basketbol meydancası, açıq meydançalarla xidmət edən soyunma-geyim, duş, hamam və məşəqçi otaları, nəzarət, texniki və xidməti kabinetlər var. Burada həmcinin kafe-restoran, mətbəx, 21 nömrədən ibarət 43 yerlik məhmanxana da fealiyyət şəraitindən ibarət bina, içmeli və yanğın su anbarları yaradılıb.



Ümumilikdə 1,23 hektar ərazidə inşa edilən kompleksin tikintikanti sahəsi 3919 kvadratmetrdir. Dörd blokdan ibarət kompleksin əsas korpusunda 560 tamaşaçı turumuna malik universal idman, eləcə də güleş, boks və trenajor zalları, VIP tribuna, soyunma-geyim, duş, hamam və məşəqçi otaları, nəzarət, texniki və xidməti kabinetlər var. Burada həmcinin kafe-restoran, mətbəx, 21 nömrədən ibarət 43 yerlik məhmanxana da fealiyyət şəraitindən ibarət bina, içmeli və yanğın su anbarları yaradılıb.

Kompleksə ayrıca qaz, su-kanalizasiya, elektrik, rəbət xələri çəkiliş, generator quraşdırılıb. Ərazidə geniş yaşlılıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkiliş, binalar müasir idman avadanlıqları ilə təchiz edilib, müasir havalandırma, yanğın signalizasiya, hidrant sistemləri, internet və televiziya şəbəkəsi, müşahidə kameraları və digər zəruri qurğular quraşdırılıb. Fiziki imkanları məhdud tamaşaçılarının və idmançıların kompleksdə istifadə etmələri üçün zəruri şərait yaradılıb.

Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması ilə bağlı qərar qəbul olunub

Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması ilə bağlı qərar qəbul olunub.

AZORTAC xəber verir ki, bu bərədə Nazirlər Kabinetini yanında Operativ Qərargahın mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Yaxın günlərdə Lənkəranda yeni müəssisə fəaliyyətə başlayacaq

Ölkədə sahibkarlığın inkişafı ilə bağlı Prezidentin qarşıya qoyduğu vəzifələrə Lənkəranda da soylo emal olunur, investitorlara əlverişli şərait yaradılarla layihələrinin icrasına dəstək verilir. Göstərilən qayğıdan rulhənlər sahibkarlar rəyon iqtisadiyyatına həvəsli investisiya qoyur, iri investisiya tutumlu layihələr həyata keçirir, yeni iş yerləri açırlar.

Bələ layihələrdən biri de qənnadı fabrikinin tikintisidir. Yerli sahibkar İlham Nurləyivin rəhbərlik etdiyi "NUR" ASC tərəfindən tikilən fabrik

Azərbaycan global pandemiyanın öhdəsində bacarıqla gəlir

Ölkəmiz vaxtında qabaqlayıcı tədbirlər həyata keçirərək nümunəvi mübarizə ortaya qoyub



bərəzənə tədbirlərinə dair yaradılar Elm Qurumunun toplantısından sonra bildirilir.

Nazir deyib ki, Türkiye ümumilikdə xəstəyə yoxlama sayına görə 2,67 faizde 81-ci yerdədir. Nazir son bir ayda, son bir həftə və son 3 gündə Türkəyin şəhərləri üzrə infeksiyaya yoxlama ve ölüm sayılarını açıqlayıb və müqavilələr aparaq deyib ki, on cəox vəfat sayına Gümüşhane, on az ölüm halına Kilia bölgəsi rast gəlinib.

Fransada epidemiyanın başlangıcından 103,5 min insan xəstəxanaya yerləşdirilib. Ölkədə virusa yoxluşmuş 73,6 mindən çox xəstə sağalaraq və buraxılıb. Pandemiya qurbanlarının sayı 29 575 nəfər çatıb.

Rusiyada son sutka ərzindən daha 7790 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da yoxluşanları sayı 561 091 nəfər çatıb. Son sutka ərzində 182 nəfərin koronavirüsden ölüyü bildirilib. Ümumilikdə koronavirüsden ölenlərin sayı 7660 nəfər çatıb.

Ispaniyada koronavirüsden indiyədək 27 136 nəfər ölüb, 244 mindən artıq seks virusa yoxluşub. İspaniya pandemiyadan en çox zərər çəkən altıncı ölkədir. İspaniyada koronavirüsden indiyədək 27 136 nəfər ölüb, 244 mindən artıq seks virusa yoxluşub. İspaniya pandemiyadan en çox zərər çəkən altıncı ölkədir.

Ermenistanda koronavirusa yoxluşanları sayı 15 min 877 nəfər, infeksiya sebəbindən ölenlərin sayı ise 100 nəfər çatıb. Ölkədə, heftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qərər ölkədə epidemioloji vəziyyətin artırılması və koronavirusa yoxluşunun artması sebəbindən COVID-19-un yılının qarşısını almış üçün idarəələri komissiyanın iclasında qəbul edilib.

Qərərə əsasən heftəsonu Nur-Sultan, Almatı, Qaraqaz, Çinkent, Pavlodar və Ekibastuz şəhərlərindən ticarət və eynək mərkəzlərinin, ticareti və sənaye mərkəzlərinin, qeyri-erzaq və erzaq bazarlarının fealiyyəti dayandırılıcacıq. Bu şəhərlərdən ictimai iaşə obyektləri yalnız sosial məsəfə uyğun olaraq kückədə açıq havada fəaliyyət göstərə biləcəklər. Bundan əlavə, ictimal naqılıyyatda da məhdudlaşdırıcı olacaq.

Mehdudlaşdırıcıdan biri da turizm zonalarına dair 244 mindən artıq virusa yoxluşanları halı Nyu York ştatında qeydən almın.

Brazilıyada koronavirusa xəstələrinin sayı 955 min 377 nəfər teşkil edir. Virusa yoxluş 463 min 474 nəfər sağalıb. Hazırda dəha 445 min 393 pasiyent həkim müshahidi altındadır. Son melumatlara görə, Braziliyada COVID-19-dan 46 min 510 insan ölüb.

Virusun "vətəni" Cində öten sutka ərzində 28 nəfərdə COVID-19-un aktiv forması aşkarlanıb. Ümumilikdə 2 452 247 nəfər koronavirusa yoxluşub, 189 582 nəfər ölüb.

Brazilıyada koronavirusa yoxluşanları sayı 15 min 877 nəfər, infeksiya sebəbindən ölenlərin sayı ise 100 nəfər çatıb. Ölkədə, heftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qərər ölkədə epidemioloji vəziyyətin artırılması və koronavirusa yoxluşunun artması sebəbindən COVID-19-un yılının qarşısını almış üçün idarəələri komissiyanın iclasında qəbul edilib.

Qərərə əsasən heftəsonu Nur-Sultan, Almatı, Qaraqaz, Çinkent, Pavlodar və Ekibastuz şəhərlərindən ticarət və eynək mərkəzlərinin, qeyri-erzaq və erzaq bazarlarının fealiyyəti dayandırılıcacıq. Bu şəhərlərdən ictimai iaşə obyektləri yalnız sosial məsəfə uyğun olaraq kückədə açıq havada fəaliyyət göstərə biləcəklər. Bundan əlavə, ictimal naqılıyyatda da məhdudlaşdırıcı olacaq.

Brazilıyada koronavirusa yoxluşanları sayı 955 min 377 nəfər teşkil edir. Virusa yoxluş 463 min 474 nəfər sağalıb. Hazırda dəha 445 min 393 pasiyent həkim müshahidi altındadır. Son melumatlara görə, Braziliyada COVID-19-dan 46 min 510 insan ölüb.

Virusun "vətəni" Cində öten sutka ərzində 28 nəfərdə COVID-19-un aktiv forması aşkarlanıb. Ümumilikdə 2 452 247 nəfər koronavirusa yoxluşub, 189 582 nəfər ölüb.

Brazilıyada koronavirusa yoxluşanları sayı 15 min 877 nəfər, infeksiya sebəbindən ölenlərin sayı ise 100 nəfər çatıb. Ölkədə, heftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qərər ölkədə epidemioloji vəziyyətin artırılması və koronavirusa yoxluşunun artması sebəbindən COVID-19-un yılının qarşısını almış üçün idarəələri komissiyanın iclasında qəbul edilib.

Brazilıyada koronavirusa yoxluşanları sayı 15 min 877 nəfər, infeksiya sebəbindən ölenlərin sayı ise 100 nəfər çatıb. Ölkədə, heftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qərər ölkədə epidemioloji vəziyyətin artırılması və koronavirusa yoxluşunun artması sebəbindən COVID-19-un yılının qarşısını almış üçün idarəələri komissiyanın iclasında qəbul edilib.

Brazilıyada koronavirusa yoxluşanları sayı 15 min 877 nəfər, infeksiya sebəbindən ölenlərin sayı ise 100 nəfər çatıb. Ölkədə, heftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qərər ölkədə epidemioloji vəziyyətin artırılması və koronavirusa yoxluşunun artması sebəbindən COVID-19-un yılının qarşısını almış üçün idarəələri komissiyanın iclasında qəbul edilib.

Brazilıyada koronavirusa yoxluşanları sayı 15 min 877 nəfər, infeksiya sebəbindən ölenlərin sayı ise 100 nəfər çatıb. Ölkədə, heftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qərər ölkədə epidemioloji vəziyyətin artırılması və koronavirusa yoxluşunun artması sebəbindən COVID-19-un yılının qarşısını almış üçün idarəələri komissiyanın iclasında qəbul edilib.

Brazilıyada koronavirusa yoxluşanları sayı 15 min 877 nəfər, infeksiya sebəbindən ölenlərin sayı ise 100 nəfər çatıb. Ölkədə, heftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qərər ölkədə epidemioloji vəziyyətin artırılması və koronavirusa yoxluşunun artması sebəbindən COVID-19-un yılının qarşısını almış üçün idarəələri komissiyanın iclasında qəbul edilib.

Brazilıyada koronavirusa yoxluşan



“Azərbaycan tolerantlığında alman ırsinin izləri və memarlığı” adlı kitab nəşr edilib


Avropanın qovşağında yerləşən, osrlərdir müxtəlif mədəniyyətlərin, dönlərin bəyinə çevrilən Azərbaycan müstəqillik qazanıqdan sonra da ölkə orasında məskunlaşan xalqların, milli azlıqların və müxtəlif etnik qrupların modənini inkişafının tominin olunmasında, ölkədə mövcud olan multikultural, tolerant mühitin qurunub saxlanılmışdır. Bu rəngarənglik ölkənin içtimai-siyasi, mədəni həyatına da müümü təsir göstərmiş, müxtəlif sahələrin inkişafında öz təfəlhələrini vermişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda mövcud olan bu etnik və dini müxtəlifliyi milli servetimini kimi deyərindənmişdir. Hazırda ölkəmiz tolerant və multikultural mühitin qorunmasına gərə döyüşünə öncək olacaq bir mövqəde dayanmaqdadır. Dövlət tərəfindən atılan meqsədyönlü addımlar dinindən, miliyyətindən asılı olmayıraq, Azərbaycan xalqının her zaman məhrəbən bir aile, dost, qardaş kimi yasaqnaq ənənələrini dəha də məhkəməndənmişdir. Ölkənin milli siyaseti Azərbaycanda yaşayan müxtəlif milletlərin, etnik qrupların və fərgi dölinin nümayəndələrinin birgəyəşəyi və dözmüllük prinsipləri əsasında müyyənəşdirilmişdir. Ölkə qurunuları məşənindən, miliyyətindən, dinindən asılı olmayaq harəkətin hüquq və azadlıqların barəborluğunu teminat verir.

Əsas məskunlaşma prosesi çar Rusiya dövründən başlayan və iki əsrin bəri ölkəmizde yaşanan almanlar da buranı özlərinə doğma ana qızığı bilmış və günümüze qədər öz mədəni ırslarını qoruyub saxlamışdır. Azərbaycan xalqı ilə her zaman qardaşlıq, dostluq şəraitində yaşayan almanlarıñ öncü Dönya məhərabəsinin başlanmasına nəticəsində Azərbaycandan kənarə sərgün edilmişdir. Lakin onlar ölkələrdən sonra ölkəmizdən, miliyyətindən, dinindən asılı olmayaq harəkətin hüquq və azadlıqların barəborluğunu teminat verir.

Əsas məskunlaşma prosesi çar Rusiya dövründən başlayan və iki əsrin bəri ölkəmizde yaşanan almanlar da buranı özlərinə doğma ana qızığı bilmış və günümüze qədər öz mədəni ırslarını qoruyub saxlamışdır. Azərbaycan xalqı ilə her zaman qardaşlıq, dostluq şəraitində yaşayan almanlarıñ öncü Dönya məhərabəsinin başlanmasına nəticəsində Azərbaycandan kənarə sərgün edilmişdir. Lakin onlar ölkələrdən sonra ölkəmizdən, miliyyətindən, dinindən asılı olmayaq harəkətin hüquq və azadlıqların barəborluğunu teminat verir.

Bununla bağlı ölkəde bəri tədbirlər həyata keçirilmişdir. Mənəvi Dəyərlərin Təbliğİ Fonduñun dəstəyi ilə naşr olmuş "Azərbaycan tolerantlığında al-



man ırsının izləri və memarlığı” adlı kitabda da qədim zamanlardan bəri ölkəmizdə məskunlaşmış almanların heyətlərinin müxtəlif mərhələləri göstərilmiş, alman mədəniyyətinin inkişaf etdirilməsi üçün yaradılmış tolerant mühitin onların heyəti, yerli əhalisi ile dostluq münasibətləri qələmə almışdır.

Övvəlcə qeyd etmək lazımdır ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab üç dildə - Azərbaycan, alman və rus dillərində yazılımışdır. Kitabda tarixi mənbələrdən istinad edilmişlər almanlar Cənubi Qafqaza köçürülmə səbəbələri, Azərbaycanda yaranmış böyük koloniyalar haqqında məlumat verilmişdir.

Kitabda, eyni zamanda öz menfur siyasetlərini heyata keçirmək üçün cəmət türk xalqları və müsələmənlərə deyil, eləcə də digər xalqlara və dinlərin nümayəndələrinə, o cümlədən alman xalqına qarşı da düşmən mövqə tutan ermənilərin zorakı davrandıqları, cinayətləri qəleme alınmışdır.

Kitabda qeyd edildiyi kimi, erməniləri almanlara qarşı təcavüze sövb edən esas iki amil mövcud idi: bincisi, erməni-azərbaycanlı münacığında almanların erməni quldurlarını dəstəkləməsi və hətta bezi həllərdə azərbaycanlılar müdafiə etməsi; ikinci, ermənilərin almanları öz yaşayış yerlərindən qorumaq, onların yüksək seviyyəyə malik təsərrüfatlarını, evlərini, geniş torpaq sahələrini, sənaye obyektlərini öle keçirmək niyyəti.

Bununla yanaşı, kitabda XX əsrin əvvəllerində sovet Rusiyasının alman əhalisiniñ aktiv hissəsinə məhv etmeye yönelik siyaseti nəticəsində represiya ya mərəz qalmış azərbaycanlı almanlar haqqında da materialıra yer verilmişdir.

Kitabda, eyni zamanda alman təhsil sistemi, almanların öz dini etiqad azadlığını qoruyub saxlamaları üçün onlara ölkəmizdə yaradılmış şərait haqqında oxucu kütləsinə geniş məlumat çat-

dırılmışdır. Ölkəmizdə yaşayış almanın şəhər şəhər ibadət etmələri üçün icmaların formalşdırılmışdır, hemçinin ibadət yerlərinin təhlisine icazə veriləməsine şərait yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, kitabda yerli əhalisi ilə almanlar arasında mövcud olan dostluq, yardımlaşma kimi münasibətlər işçiləndirilmişdir. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini sevciyələndirən başlıca cəhət kimi qeyd edilmişdir. Belə ki, ibadət ocaqlarının təkliməsində Azərbaycanın ehalisi - milyonçular, eyni zamanda sadə camaat yaxından istirahət edərək ianələr toplamışdır. Ölkənin bir çox bölgələrində almanlara ibadət və təhsil ocaqlarının təkliməsində kömək göstərilmişdir.

Nefəsəyəsinin inkişafı ilə bağlı Azərbaycana müxtəlif ölkələrdən məmər, sonərkarlar və digər sənət sahibləri köç edirdi. Köç edənlər arasında yüksək memarlıq bacarıqları ilə bir çox layihələre imza atmış almanlar da var idi. Bütün bunlar Azərbaycanda memarlığın inkişafında yeni eranın başlaşmasına qədər təsir etmişdir. Həm dən dövrde tikilən memarlıq incilərinin çoxu gələn qədər qədər qədim və tarixi abidə kimi qorunmaqdadır. Bütün bu qeyd olunanlar yanaşı, kitabda alman məmərlər və onların əsərləri haqqında da məlumatlar verilmiş və fotoslar paylaşılmışdır.

Həzirdə ölkəmizdə yüzlərə alman yaşıyır. Ölkədə əsrlər boyu formalşmış multikultural və tolerant mühitin qorunub saxlanılması istiqamətində dövlət uğurlu ve məqsədönlü tədbirlər heyata keçirir. Belə ki, ölkədə yaşıyan bütün məilletlər, azaşlı xalqlara və etnik qruplara dövlət xüsusi dəstək və qayğı göstərir. Ölkəmizdə almanlara mexsus "Dirçəliş" medəni-tarixi inctimai birlüyü, Evangelist Lüteran Cəmiyyəti fealiyyət göstərməkdədir. Bütün bunlara yanaşı, Prezident İlham Əliyevin serəncamı əsasında Bakıda, Şəmkirdə alman kilsələri birbaşa olunmuşdur.

Bu gün Azərbaycan almanlarının maddi və mənəvi mədəniyyətini və milli kimliyini qoruyub saxlayır, onların tarix və mədəniyyətlərinə dair ədəbiyyatlar nəşr olunur. Kitabın hazırlanması zamanı Azərbaycan tarixlərinin əsərləri, arxiv materiallarına və müxtəlif mənbələr istinad edilmişdir.

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı

Rima HACIYEVA,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitesinin eməkdaşı



Ağdamın "Qarabağ" klubu çempion elan olundu

Koronavirusa görə Azərbaycan çempionatı başa çatdırılmadı

Dünen AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclas keçirilib. COVID-19 qlobal pandemiyası ilə olaqdaş qeyri-müəyyən müdafiə toxisi salınmış, iyunun 21-də berpa olması nəzərdə tutulan Azərbaycan Premyer Ligasının oyunlarının davam etdiriləcəti-etişirilməsi ilə bağlı məsolunların müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunmuş məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 qlobal pandemiyası ilə olaqdaş yaranmış mövcud ziyyət, infeksiyanın yoxlurma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyunun 1-də uzadılması ilə bağlı klubların məsqət keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiye dövründə Nazirlər Kabinetin yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar ve verilən tövsiyələr və en əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liganasında oyunların təşkilində bu və ya di-



ger şekilde iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Ligi və ölkə kuboku uğrunda yarıyay dayandırılışın; Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırlıku tərəfindən cədvəlin uyğun olaraq müəyyənəşdirilir; 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplantuları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın; COVID-19

global pandemiyası ilə olaqdaş cari lisenzialasdırma mövsümündə klublara müvafiq maddi cerimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən iki sərülən teknik qəbul olunus; 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Ligasını tərk etməsin.

Bələliklə, Azərbaycan Premyer Liganın 2019/2020-ci illər mövsümünün çempionu Ağdamın "Qarabağ" klubudur! "Qarabağ" ölkəmizi Avropa Çempionlar Ligasında temsil edəcək. Gümüs və bürünc medallara müvafiq olaraq "Neftçi" və "Keşlə" sahib oldu. Ölkəmizi avrokuboklarda temsil edəcək digər komanda isə tarixində ilk deafe 4-cü yerin sahibi "Sumqayıt" klubu olacaq.

Sənəcun yerde qərarlaşmış Qəbelənin eynidili klubu Azərbaycan Premyer Liganını tərk etmeyecek.

COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabinetin yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və tövsiyələr riayət etməklə klublar məşqçilərin davam etdirə bilər. Növbəti mövsümün startı avqustun 16-na planlaşdırılıb.


Rizvan HİALOĞLU,
"Azərbaycan"

"Beynəlxalq Ordu Oyunları - 2020"nin planlaşdırılması üzrə videokonfrans keçirilib

Iyunun 18-de Müdafiə Nazirliyinin nümayəndə heyəti "Beynəlxalq Ordu Oyunları - 2020" yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat idmətindən AZERTAC-a bildirilər ki, yarışlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin videoqlaş vəsaitləri keçirilən onlayn konfransda beynəlxalq oyunların yarışlarının şərtləri və qaydaları və hazırlıq məsələləri müzakirə olunub.

"Beynəlxalq Ordu Oyunları - 2020" yarışlarının bu il avqustan 23-dən sentyabrın 5-də keçirilməsi planlaşdırılır.



Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat idmətindən AZERTAC-a bildirilər ki, Ermənistan Respublikasının Krasnorsk rayonu ərazisindəki adızs yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy

rayonunun Zamanlı kəndində və adızs yüksəkliklərdə yerləşən mövqelərimiz atəş tutulub.

Tərəf rayonunun işğal altında olan Cilebürt, Ağdam rayonunun Yusifcanlı, Mərzi-

li, Füzuli rayonunun Aşağı Veyselli kəndləri yaxınlığında, hemçinin Goranboy və Ağdam rayonları ərazisindəki adızs yüksəkliklərdə yerləşən mövqelərimiz atəş tutulub.

Terəf rayonunun işğal altında olan Cilebürt, Ağdam rayonunun Yusifcanlı, Mərzi-

"Bakı Metropoliteni" QSC yaxma və yapısdırıcı malların satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

LOT-1. "Bakı Metropoliteni" QSC üçün yaxma və yapısdırıcı malların satın alınması

Tender iştirakçularına tekli edilir ki, https://www.etender.gov.az-dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil əsurlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları läzimi maliyyə və texniki imkanları malik olmalıdır. Tərəfdən iştirak etmek istəyən təşkilat LOT üzrə müvəyyən edilən məbləğdə iştirak haqqını göstərilen hesabköçürükündən sonra müsbətçe üzrə təşkilərləri Portal vasitəsilə təqdim edə bilərlər.

iştirak haqqı - 150 manat

Hesab nömrəsi: BAKI METROPOLITENI QSC

Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN

VÖEN: 1402871431

Bankın adı: AZOR TÜRK BANK ASC (Mərkəz Filialı)

Kod: 501361

VOEN: 990000611

Müxbir hesab: AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmek üçün aşağıdakı sənədləri təqdim edir:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçidi ölkə və rekvizitləri;

Tender komissiyası

Metronun stansiyalarında maskadan istifadə etməyən şərnişinlər inzibati məsuliyətə çəlb olunublar

Koronavirus (COVID-19) infeksiyasiının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metronun istifadə edən şərnişinlər arasında profilaktik tədbirlər keçirilib.

Bakı Şəhər Polis İdarəsindən AZERTAC-a bildirilər ki, polis aməkdaşları tərafından Bakı Metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləyən, tənəffüs yollarını qoruyan fərdi vəsaitlərindən istifadə etməyən şərnişinlər arasında profilaktik tədbirlər keçirilir.

Metropolitəndə polis söbəsindən və inzibati ərazilərdə xidmətə çəlb olunan aməkdaşlardan ibarət naryad qrupları stansiyaların girişlərində,

platformalarında, mövcud preventiv tədbirlərə əməl etməyən şəxslərə profilaktiki səhəbtər aparırlar. Diqqətə catdırılıb ki, koronavirus infeksiyasiının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə her bir hərəkat istirakçısı sosial məsafəni gözləmək sərtliyə tənəffüs yollarını qoruyan fərdi vəsaitlərindən istifadə etməyən şərnişinlər arasında profilaktik tədbirlər keçirilir.

Geyidərki, ki, qanunvericiliyə görə, qapalı məkanlarda maska taxmaq məcburiyyətində. Maskə taxmaq talibinə pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimə tətbiq olunur. Bu xətanə artıq bir dəfə inzibati tətbiqələşmiş şəxslər tərəfindən tekrar tədərislənəcənə fərqli fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində ciddi riayət etməli, başqalarını da buna cəhrimənliklə.

Üzərində maskasi olmayan şərnişinlərə maskalar paylanılıb, maskadan düzgün istifadə etməyən şərnişinlərə "maskadan istifadə edirəm, maskam var!" deyən şəxslər koronavirus infeksiyasiının fəsadlarını izah olunub.

Profilaktiki tədbirlər davam etdirilir.

İddiaçıların təklifi 22 iyun 2020-ci il saat 15:00-da açılacaqdır.

İddiaçılar açıqlanıncaları isə Portal vasitəsilə təqdim etməlidirlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası



"Təmiz Şəhər" ASC növbəti qanvermə aksiyası keçirib

Heydər Əliyev Fondundan təşəbbüsü ilə həyata keçirilən "Talassəmiyazış hayat naməne" programına dəstək məqsədi ilə "Təmiz Şəhər" ASC-nin eməkdaşları iyunun 17-də qanvermə aksiyası keçiriblər.

"Təmiz Şəhər" ASC-nin Metbut idmətindən verilən məlumatla görə, Mərkəzi Qan Bankı və Azərbaycan Talassəmiyazış Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı Bərk Məşət Tullantılarının Çəşidlə-



mesi Zavodunda təşkil edilən aksiyada ASC-nin 100-ə yaxın eməkdaşı, həmçinin Balaxanı Sənaye Parkının rezidentlərinin nümayəndələri qan veriblər. Aksiya çər-

civesinde toplanmış qan Mərkəzi Qan Bankına təhlif verilib.

Doqquzuncu ildə ki, "Təmiz Şəhər" ASC qanvermə aksiyası təşkil etmək təlasətliklərinə eziyyət çəkən şəxslərlə dəstək göstərir. ASC her il "Talassəmiyazış hayat naməne" programına qoşulmaqla qan təstəkliliklərindən eziyyət çəkən coxlu sayıda insana dəstək olduğu üçün Milli Hematologiya və Transfüziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürname ilə təltif edilib.

Sumqayıt Şəhər İcra Hakimiyəti 2020-ci ildə 221500 "Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması" bütün növ yataq ləvazimatlarının satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçiriləcəkdir.

Tender iştirakçularına teknif olunur ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil əsurlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqavilənin yerinə yetirilmə vəxtilə tətbiq etməklə klublar mövqələrini atəş tutulub.

Tenderdə iştirak etmek istəyən təşkilat LOT üzrə müvəyyən edilən məbləğdə iştirak haqqını göstərilen hesabköçürükündən sonra müsbətçe üzrə təşkilərləri Portal vasitəsilə təqdim edə bilərlər.

iştirak haqqı 200 manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ14NABZ0136010000000003944

S.W.I.F.T CTREAZ22

Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyəti

Hesab №: AZ14CTRE0000000000002516631

Büdcə səviyyəsinin kodu 7y

İqtisadi təsnifat 142330

VÖEN: 2900054881

iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmek üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderde iştirak etmek üçün yazılı müraciət;
- tenderde iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender teknif (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü güvəvədə olmalıdır);
- tender teknifin 1 (bir) faizi həcmində bank təmiratı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü güvəvədə olmalıdır);
- Azərbaycan Respublikasında büdcə, bank, sosial siyaset və vergi öhdəliklərinin olmaması haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;
- iddiaçının son bir iləki maliyyə vergisi haqqında vergi organının arayış;
-